

**FOLKLORSÜNASLIQ****Azərbaycan aşiq şeirində qəzəl****Xanım Mirzayeva**

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutu, Azərbaycan.

E-mail: xanim102@mail.ru

<https://orcid.org/0000-0003-4526-0802>

**Annotasiya.** Azərbaycan aşiq şeiri uzun takamül prosesi keçərək formalılmışdır. Bu poeziya tarixən yazılı ədəbiyyatla bağlı olmuş, mövzu, məzmun, forma və janr baxımından zənginlaşmışdır. Bu bağlılığın nəticəsi kimi yazılı ədəbiyyatdan bir sıra janrlar aşiq ədəbiyatına keçmişdir. Həmin janrlar içərisində müxəmməs, divani və qəzəl dəha çox diqqəti cəlb edir. Məqalədə konkret olaraq divan ədəbiyyatından aşiq şeirinə keçmiş qəzəl janrı haqqında bahs edilir. Aşiq şeirində qəzəl janrlardan istfadənin çatınlıklarını şərtləndirdən amillar elmi cəhətdən əsaslanıllır. Bu çatınlıklar qəzəlin şeir vahidinin beyt olması və əruz vəznində yazılması ilə əlaqələndirilir. Daha sonra aşiq şeirinə aid qazollar mövzu və məzmun baxımından şərh olunur, dil, üslub və sənətkarlıq xüsusiyyətləri baxımından təhlil cəlb edilir. Qəzəl janrinin aşiq seirində qazandığı forma və məzmun keyfiyyətləri əzə çıxırlar.

**Açar sözlər:** aşiq, janr, qəzəl, beyt, vəzni, əruz

<http://dx.doi.org/10.29228/edu.205>

**Maqalaya istinad:** Mirzayeva X. (2020) *Azərbaycan aşiq seirində qəzəl*. "Azərbaycan ədəbiyyatşunaslığı", № 1, səh. 194-200

**Maqala tarixçəsi:** göndərilib – 08.06.2020; qəbul edilib – 22.06.2020

**Ghazal in the Azerbaijani ashug poetry****Khanim Mirzayeva**

Doctor of Philosophy in Philology, Institute of Folklore of ANAS, Azerbaijan.

E-mail: xanim102@mail.ru

<https://orcid.org/0000-0003-4526-0802>

**Abstract.** Azerbaijani ashug poetry has been formed going through a long evolutionary process. This poetry was related to written literature historically, and strengthened in terms of theme, content, form and genre. As a result of this affinity, some genres from written literature have been included in ashug literature. Mukhammas, divani and ghazal among those genres attract more attention. In the article it is discussed about the ghazal genre passed from divan literature to ashug poetry. The factors that determine the difficulties of using ghazal genre in the ashug poetry are scientifically substantiated, and these factors are mainly connected with the fact that the unit of ghazal is a verse and written in aruz. Ghazals about ashug poetry are also interpreted in terms of theme and content and analysed in terms of language, style and artistry features. It is revealed form and content qualities acquired by ghazal genres in ashug poetry.

**Keywords:** ashug, genre, ghazal, couplet, rhythm

<http://dx.doi.org/10.29228/edu.205>

**To cite this article:** Mirzayeva Kh. (2020) *Ghazal in the Azerbaijani poetry*. "Azerbaijan Literature Studies", Issue I, pp. 194-200

**Article history:** received – 08.06.2020; accepted – 22.06.2020

**Giriş / Introduction**

Qədim və zəngin bir tarixə malik olan Azərbaycan aşiq poeziyası uzun təkamül prosesi keçərək formalılmışdır. Şifahi şəkildə yaranıb yayılmış bu poeziya müxtəlif tarixi mərhələlərdə dini elmlərlə, süfliliklə, konkret dövrün tarixi maraqları ilə əlaqədə özünməxsus şəkildə inkişaf etmiş, zaman-zaman mövzu, məzmun, forma və janr baxımından zənginlaşmışdır. Aşiq şeiri yazılı ədəbiyyatda daim əlaqədə olmuş, bilavasitə onun inkişafına istiqamət vermiş, hətta XVII-XVIII əsrlərdə yazılı ədəbiyyatı, bir növ, öz təsirinə salaraq inkişaf etdirmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bu təsir qarşılıqlı olmuşdur, yəni aşiq şeiri yazılı ədəbiyyatı təsir etdiyi kimi, yazılı ədəbiyyat da aşiq şeirinə təsirsiz oturmamışdır. Azərbaycan divan ədəbiyyatı aşiq şeirinin forma, janr və poetik ifadə imkanları baxımından zənginləşməsində xüsusi rol oynamışdır.

**Ösəs hissə / Main part**

Yazılı ədəbiyyatdan aşiq poeziyasında keçən divani, müxəmməs, qəzəl kimi janrlar vardır. Bu janrların aşiq seirində özünməxsus inkişaf istiqamətləri müşahidə olunur. Belə janrlardan biri olan qəzəlin də aşiq seirində xüsusi yeri vardır. Amma nəzərə almaq lazımdır ki, qəzəl janrı divani, müxəmməs kimi klassik şeir janrları ilə müqayisədə aşiq seirində o qədər da işlək deyildir. Fikrimizə, bunun asas sababı qəzəlin şeir vahidinin bənd deyil, beyt olması ilə bağlıdır. Məlumudur ki, şifahi xalq ədəbiyyatı nümunələrində, həm də aşiq seirində türk folklor anonasının uyğun olaraq dördlüklük şeir şəkli həmisi üstünlük təşkil etmiş, bütün örnəklər, demək olar ki, bu şəkli uyğun yaradılmışdır. Dördlüklük şeir şəkli, eyni zamanda həmin nümunələri xalq dilinə məxsus ritm və ahəng baxımından da tamamiləyir, vahid bir bütövlik yaradır. Hətta dördlüklük şeir nümunələri ilkin türk-Azərbaycan epik şeir nümunələri də məhz dördlüklük şeir şəklində qələmə alınmışdır [2, s.17]. Odur ki, divani və müxəmməslərin şeir vahidi bənd olduğundan aşiqlar üçün bu janrlarda aid nümunələri musiqi üstündə ifa etmək heç bir çatınlık yaratmayıb. Qəzəl janrında isə şeir vahidi beyt olduğu üçün onların saz havası üstündə oxunması müyəyyən dərəcədə çatınlıq sabab olmuş, bu forma ritm və intonasiya baxımından aşiqlar üçün əlverişliz olmuşdur. Fikrimizə, məhz buna görədik ki, divani və müxəmməslərlə müqayisədə aşiq yaradılıcığında qəzəl janrınisənətən az müraciət edilmişdir.

Qəzəl janrinin aşiq seirində geniş yayılmamasının başqı bir sabab isə onun əruz vəznində olması ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, bu, qəzəlin şeir vahidinin beyt olması ilə müqayisədə özüñü ikinci dərəcədə cəhət kimi göstərir. Çünkü aşiq seirində divani və müxəmməslər də əruz vəznindədir. Lakin onlara qəzəllər müqayisədə dəha işləkdir.

Məlumudur ki, şifahi xalq ədəbiyyatı nümunələrində olduğu kimi, aşiq poeziyasında da xalq dilinin ritm və ahəngin uyğun olaraq heca aparcı vəzndir. Amma divan ədəbiyyatından aşiq şeirinə gələn divani, müxəmməs və qəzəl kimi şeir janrları əruz vəznindədir. "Əslində, buradakı əruz vəzni də bir xeyli dərəcədə heca təməyüllüdür. Buna görə də divan şairlərinin qələmə aldıqları müxəmməs və divanlırlar aşıqların – saz şairlərinin düzüb qoşduqları eyni şeir biçimləri arasında xeyli fərqli olduğunu asanlıqla müyyənəldəşdirmək mümkündür. Saz havasının melodik biçimlərindən gələn ritmik dinamika aşiq divani və müxəmməslərlərində ərab-fars tərkiblərinin fəal müdaxilə etməsi imkanının qarşısını alır" [5, s.473].

Tədqiqatlarda aşiq şeirində əruz vəzninin yalnız həzəc və rəməl bəhrərinin işləndiyi qeyd edilir [3, s.28]. Lakin əldə olan nümunələrdən çıxış edərək göstərə bilərik ki, aşiq şeirinə aid qəzəllərdə həzəc və rəməl bəhrərlə ilə yanaşı, az da olsa münsərəh və müctəs bəhrənləndən də istifadə olunmuşdur. Diqqəti çəkan cəhət odur ki, həmin bəhrərin növləri də dördbolumlu təfiflərləşəklinədir. "Aşiq şənətinin yığma sənət təbiəti, musiqi-səir-plastikanın üzvi birliyi vəznə dayışkənlilikinin mənşəyini təyin etməyə imkan verdiyindən" [7, s.122] aşiq şeirinə məxsus dördbolumlu misralar (qəliblər) oxunur zamanı iki bolumlu qəliblər şəklində ifa olunur ki, nəticədə həmin nümunələrin hər bəyi dörd misralıq şeir şəklində çevrilir. Bu isə onları ritm və ahəng baxımdan aşiq şeiri nümunələrinə yaxınlaşdırır.

Qəzəl divan ədəbiyyatının əsas şeir janrlarından biridir. Qədim bir tarixə malik bu janrınn əsas mövzusu məhəbbət olsa da, digər mövzularla həsr edilmiş qəzəllər də vardır. Qəzəl janrlında yazılış əsərlərin musiqi ilə bağlılığı çıxır. Çünkü tarixən müğam dəsgahları qəzəl üstündə ifa olunmuşdur. Qəzəl həcmindən görə, adətən, 5, 7, 9, 11 və daha çox beytdən ibarət olur. Birinci – mətələ beysi təşkil edən misralar bir-biri ilə həmşəfiyə (aa), sonrakı beylərdə isə birinci misra sorbəst, ikinci misra isə mətələ beysi ilə həmşəfiyə olur: *ba, ca, ... Sonuncu – məqət beydə isə, adətən, mülliif öz taxallusunu verir*. Klassik Şərqi ədəbiyyatında Nizami Gəncəvi, Hafız Şirazi, Sadi Şirazi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Məhəmmədhüseyn Şəhriyar, Əliağa Vahid kimi başqa sənətkarların yaradıcılığında qəzəl işlək bir janr kimi özünü göstərir. Eləcə də "Aşiq yaradıcılığının görkəmləri nümayəndləri də öz yaradıcılıqlarında qəzəl müraciət etmişlər. Xəsta Qasım, Aşiq Valeh, Aşiq Ələsgər, Molla Cuma, Növrəs İman, Aşiq Şəmşir, Aşiq Bilal, Mikayıll Azaflı və başqalarının yaradıcılığı buna nümunədir" [4, s.141].

Qeyd olunduğu kimi, aşiq yaradıcılığında qəzəl janrnına müraciət nisbətən az olmuşdur. Ayni aşıqların yaradıcılığında bu janrı aid örnəklər 1-4 arasındadır. Şirvanlı Aşiq Əhmədin yaradıcılığından bəhs edən ədəbiyyatçı Yaqut Bahadurqızı aşiq yaradıcılığında qəzəl janrnının yayılmasını ədəbi mühitlər bağılayaraq yazır: "Şirvan toylarında və başqa musiqi və şeir məcəslərində müğamın geniş şəkildə yayıldığı məlumdur. Biza gərə, Şirvan aşiqlarının söz repertuarına qəzəl janrnının daxil olması məhz müğamlı bağlıdır. Çünkü müğam, əsəsan, qəzəl üstündə oxunur. Bu səbəbdən də, Şirvan aşiqlığında qəzəl janrnına də yer verilir. Aşiq Əhməd də ustad sənətkar və yüksək təbli şair kimi müükəmməl qəzəl nümunələri yaratmışdır. Bu nümunələri klassik ədəbiyyatın kamıl sənət əsərləri ilə bir sıradə durur və bütün mümkün poeтик göstəricilər üzrə müqayisə oluna bilər" [8, s. 90]. Bu fikirlə müəyyən qədər razılışlaşmış olar. Çünkü Şirvan aşiq mühitində, haqiqətən, müğam təsiri güclü olmuşdur. Odur ki, Aşiq Əhmədin qəzəl janrnına müraciət etməsi də təsadüfi sayılmamalıdır. Amma nəzərə alımaq lazımdır ki, digər aşiq mühitlərində yetişən sənətkarların yaradıcılığında da qəzələ rəst gelinir. Aşiq Abbas Tufşarqanlı, Xəsta Qasım, Aşiq Valeh, Aşiq Ali, Mücrim Kərim, Aşiq Ələsgər, Molla Cuma, Növrəs İman, Aşiq Şəmşir, Aşiq Bilal, Mikayıll Azaflı və başqa bu kimi ustad aşıqlar da qəzəl janrnına müraciət etmişlər.

O da xüsusi qeyd edilməlidir ki, aşiq yaradıcılığına aid qəzəllərdə klassik qəzəl janrı üçün səciyyəvi olan sufi-panteist ideyalar, mürəkkəb məcəzələr sistemi, qəliz tərkiblər yoxdur. Qəzəl janrnında əsas mövzu məhəbbət olduğundan aşiq yaradıcılığına aid qəzəllərdə də aşiqanə qəzəllər üstünlük təşkil edir. Aşıqlar qoşma və gəryahlarında olduğu kimi, qəzəllərində də, əsəsan, real məhəbbət hissəsinin təsvirinə, qadın gözəlliyyinin tərənnümənə üstünlük vermİŞLƏR. Həmin nümunələrdə gerçək həyatda müşahidə edilən gözəllərin təsvir və tərənnümü, səmimi məhəbbət, aynılıq və həsrət duyuguları öz bədii ifadəsini tapır. Bu baxımdan Aşiq Abbas Tufşarqanının "Gözəlim" rəflisi qəzəlindən verilen aşağıdakı beytlər həsrət hissələrinin səmimi ifadəsi kimi diqqəti cəlb edir:

*Edərəm mən gecələr həsrət xəyalın, gözəlim,  
Aya baxdıqca düşər yada camalın, gözəlim.*

*Qəməzəvü naz ilə həsrətdə qoyubsan məni sən  
Bəllidir bax bu kələmin, bu kəməlin, gözəlim* [11, s.282].

Eyni hissələr Aşığın "Eyləyib" rəflisi qəzəlində də özəksini tapmışdır:

*Ayrılıq bu könlümü, canan, pərişan eyləyib,  
Dərdü hicran, dilbərə, qəlbimi viran eyləyib* [11, s.284].

Aşağıdakı örnəkdə isə lirik qəhrəmanın keçirdiyi hiss və düşüncələrin, arzu və isteklərin təbii ifadəsi üçün müraciət forması seçilmiş, müəllif bu yolla səmimi duyuguların poetik şərhinə nail olmuşdur. Aşiq naz və qəməzəli baxışları ilə onu dərdə salan sevdiyi qızdan insaf-müruvvət istayıv:

*O nazü qəməzə ilən baxmağın salıb darda,  
İnsaf eylə, məni salma ahi zara, gözəl!*

*Bu dərdin öldürər axır qəribə canımı bəs,  
Mürüvvət et, sinəmə vurma bir də yara, gözəl!* [4, s.142]

Aşıqlar ənənəvi olaraq, qəzəllərində də gözəlin zahiri gözəlliyyinə xüsusi diqqət yetirirlər. Təsvir edilən gözəlin gül üzündən ay utanıb xəcalət çəkir, baxışından aşiqın ürəyi alişib-yanır, səhəbtindən, dodağının gülüşündən isə şərbət süzülüb axır:

*Açanda hüsnü-camalın, qəfil o şams-münəvvər,  
Görüb ay gül üzünü çəkdi xəcalət bu gecə.*

*O qara gözlərə baxdıqca alışdı ürəyim,  
Çevrildi göz yaşına dərd ilə riqət bu gecə.*

*Söhbət etdikcə mənimlə, dodağından gülüşün,  
Süzüllüb axdı dəmədəm təzə şərbət bu gecə* [4, s.143].

Bu qız gözəlliyyi, qəddi-qəməti, ala gözələri ilə o qədər qənirsizdir ki, ay da ona bərabər tutula bilmez:

*Bu gözəllikdə, bu qəmətlə, bu şahla gözəlin  
Ola bilməz, bilirəm, ay da misalın, gözəlim* [11, s.282].

Sevdiyi qızın kirpiklərini oxa bənzədən lirik qəhrəmanın Allahdan arzusu budur ki, sevgilisi onu həmin oxlarla nişan alıb vursun. Bu, aşiq üçün könül xoşluguđur:

*Mən istərəm xudadan hər vaxt gahi-gahi,  
Kirpiklərin xədəngi qılsın manı nişanı* [9, s.289].

Aşağıda təqdim edilən örnəkdə isə sevgilisindən ayrı düşmüş lirik qəhrəmanın ah və fəryadları göylərə ucalır:

*Ağlaram daim fəraigində, nigarım, hardasan?  
Sənsiz olmaz baxgınan, bir növbəharım, hardasan?*

*...Qəmə-i-hicranın edibdir Abbası dil xəstə bil,  
Qalmışam qəmələr içində, tacdarım, hardasan?* [11, s.283]

İlk bəytlərini təqdim etdiyimiz bu örnək vəzn, qafiyə və rədif baxımından İmadəddin Nəsiminin aşağıdakı qəzəlini yada salır:

*Canımı yandırdı şövqün, ey nigarım, qandasan?  
Gözlərim nuru, iki aləmdə varım, qandasan? [10, s.149]*

Ümumiyyətlə, aşiq yaradıcılığında yer alan qəzəllərdə də klassik şairlərin yaradıcılığından bu kimi bəhrlənmələr müşahidə olunur ki, bu da onlar arasındakı sələf-xələflək münasibətlərinin göstəricisi kimi dəyarləndirilməlidir.

Aşiq şeirinə aid qəzəllərdə nəsihətəmiz fikirlərə də yer verilir. Bir çox hallarda həmin qəzəllər məzmununa görə aşiq yaradıcılığında ustادnamələri xatırladır. Onlarda da öyüd, ibrat, hikmət və nəsihət əsas məzmun xüsusiyyəti kimi özünü göstərir. Bu baxımdan Aşiq Ələsgərin qəzəlləri daha çox diqqəti çəkir. Dünya malına hərisliyin və var-dövlət toplamağın faydasızlığını, qonşu haqqının gozlenilməsini xatırladan aşiq insan hayatının sonunun ölüm olduğunu, onun bu dünyadan yalnız “beş arşın ağ” apara biləcəyini yada salaraq deyir:

*Oltümü sal yadına, qul olma dünya malına.  
Yaradan əldürsək, qoymayacaq bir bəşəri.*

*Ibtida, soruşalar səndən qonşunun sualı,  
Eşitmışam alımdan, var hadisə-motabəri.*

*Yığasan bu diñyanın malını, anbar edəsən,  
Beş arşın ağıdı payın, yoxdu sana heç səməri [6, s.190].*

Aşiq Ələsgərin “İstər” rədifi qəzəlindən verilmiş aşağıdakı nümunə də nəsihətəmiz məzmunludur, aşiq sanki burada insanları qruplara bölgərək onları səciyyəvi xüsusiyyətləri ilə təqdim edir:

*Bilin, bu dəhri-diñyada hərə bir növ calal istər,  
Kimi talibid üqəbaya, kimi diñyada mal istər.*

*Kimi sidq ilə könüldən tutub haqqın damənindən,  
Kimi məddahi-mövlədi, kimi göyçək camal istər [6, s.189].*

Aşağı görə, Allah hərəyə bir cür ruzi vermişdir. Bunu dərk edən kimsə haram mala meyil etməz, halal ruzi istəyər:

*Ona dağdan verir ruzi, buna ol qarı-dəryadan,  
Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.*

*Bu mətləbi qanan çıxdır, mütləq etiqad etməz,  
Bu əmra etiqad etmək dərin mərfət, kamal istər [6, s.189].*

Anma nəzərə almaq lazımdır ki, Aşiq Ələsgərin əldə olan hər iki qəzeli ustادnamə səciyyəli olsa da, onlarda məhəbbətə bağlı məqamlar da vardır.

Aşiq şeirinə məxsus qəzəllərdə xalq danışq dilinin təsiri açıq-aydın duyular. Hiss və duyuşların ifadəsində sözlərin uğurla seçilərək işlənməsi onlarda xüsusi ahəngin yaranmasına xidmət edir. Mükəmməl epitet, təşbeh və təkrirlər obrazlılıq yaradır, zəngin qafiyə və rədiflər, xalq dilindən gəlmən söz və ifadələr isə dilə xüsusi ritm və ahəng götürir. Aşağıdakı birinci örnəkdə sevgilisi-

nin üzünü gülə bənzətməklə epitet yaranan müəllif, ikinci bəytdə klassik ədəbiyyatdakı ənənəvi “Yaqub” və “Yusif” obrazlarına müraciətlə təşbeh poetik figurundan istifadə edir:

*Sevgilim, göstər mənə gül üzünü naz eyləmə,  
Qoş görənlər söyləsinlər aşiq ehsan eyləyib [11, s.284].*

\*\*\*

*Neçə ildir ki, gözüm yolladadır Yaqub tək  
Yusifi-Kənan tək gal, vəfadərim, hardasan? [11, s.283]*

Aşağıdakı bəytdə müəllif öz halını sevgilisinin saçı kimi pərişan hesab etməklə təşbeh, sevdviyi qızı aya (ay mah) bənzətməklə isə metafor yaratmışdır:

*Mən pərişan olmuşam zülfün kimi, ay mah, gal,  
Səslərəm hər an səni, ay qəmkürəm, hardasan? [11, s.283]*

Təqdim edilən aşağıdakı örnəkdə isə silsilə təşbehlər yaradılmışdır, bəytin birinci misrasında sevgilinin gözleri ahuya bənzədir, eyni zamanda məşqən həm də ceyran balasına təşbeh edilir, ikinci misradə isə belə bir bənzətmənin möntiqi davamı kimi aşiq özünü şikara gölmiş ovçuya bərabər tutur. Beləliklə, Növrəs İman silsilə təşbehlər hesabına ifadə edilən fikrin obrazlı ifadəsinə nail olmuşdur:

*Bu didomin qəzəlsən, ey ahuyi-didətar,  
Səyyadınmam, təzədən gəlmüşən şikara, gözəl! [4, s.142]*

Aşağıdakı örnəkdə isə təkrir-istifham (misralanın başında eyni sözün təkrarı) sənəti hesabına qəzəlin dilində xüsusi ritm və ahəng yaradılmışdır:

*Kimi mətləbənə yetmiş, edibdir kami-dil hasil,  
Kimi həsrət qalib yara, fələkdən bir macal istər.  
Kimi qəvvas olub cummüs qəħərlə qəri-döryaya,  
Kimi səyyad olub çıxmış, uca dağdan qəzəl istər [6, s.189].*

Aşiq şeirindəki qəzəllərdə eynilə, ya da azəciq fərqlə xalq danışq dilində işlənən atalar sözləri və deyimlərən də istifadə edilmişdir. Məsələn: “Könül sevən göyçək olar” məsəli *Könül sevən gözel olur, babalardan qalan söz* [1, s. 126] şəklində işlənmişdir. Yaxud canlı xalq dilindən alınmış ifadələrə diqqət yetirək: *Hicran oduna mən yanram bax gecə-gündüz...* [11, s.282]; *Beş arşın ağıdı payın, yoxdu sana heç səməri*. [6, s.190]; *Aman vermür dostlar bu gün, dişmişəm qam bəhrinə...* [1, s.126]; *Sən hayanda qalmışan bu gözlerim yollardadı.* [11, s.283]

Beləliklə, tədqiqatlar göstərir ki, divan ədəbiyyatından aşiq şeirinə gələn qəzəl janrı burada bir sırada yeni forma və məzmun keyfiyyətləri qazanmışdır. Belə ki, aşiq şeirindəki qəzəllər divan ədəbiyyatındaki qəzəllərlə müqayisədə dil-üslub xüsusiyyətləri baxımdan xalq danışq dilindən yaxındır. Bu qəzəllərdə klassik qəzəllərdə müşahidə edilən ərəb-fars sözləri ilə zəngin silsilə izəfat tərkibləri, demək olar ki, yox dərasasındadır. Eləcə də bu qəzəllər arızə vazininin ağır bəhərlərində deyil, ahənginə görə heca vəzniyənə dəha yaxın olan bəhərlərdə yazılmışdır. Həmçinin həmin qəzəllər içərisində məhəbbət motivi ilə yanaşı, hikmətamız məzmunu ilə seçilən bir sıra örnəklər vardır ki, bu da onlarda aşiq şeirində yer alan ustادnamələrin təsiri ilə formalşan məzmun keyfiyyəti kimi özünü göstərir.

**Nəticə / Conclusion**

Nəticə olaraq qeyd edə bilərik ki, klassik ədəbiyyatın məxsus janrların aşiq şeirində tutduğu yeri, keçdiyi inkişaf yolunu, özünəməxsusluğunu, qazandığı yeni keyfiyyətləri üzə çıxarmaq müəsir folklorşunaslığın qarşısında duran başlıca vəzifələrdəndir. Bu həm də folklor janrlarının tarixi poetikasını öyrənmək baxımdan da əhəmiyyətlidir.

**Ədəbiyyat / References**

1. Aşıq Ali. Əsərləri. Bakı, Avrasiya press, 2006.
2. Aşıq Ələsgər. Əsərləri. Bakı, Şərq-Qərb, 2004.
3. Azərbaycan aşiq şeirindən seçmələr. İki cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005.
4. Eldarovə Ə.M. Azərbaycan aşiq sənəti. Bakı, Elm, 1986.
5. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Lider nəşriyyat, 2004.
6. Qasımlı M. Folklor və ədəbiyyat araşdırımları. Bakı, Elm və təhsil, 2017.
7. Qasımlı M., Allahmanlı M. Aşıq şeirinin poetik bicimləri və çeşidləri. Bakı, Elm və təhsil, 2018.
8. Məmmədov T.A. Azərbaycan aşiq yaradılılığı. Bakı, "Apostrof" çap evi, 2011.
9. Mirzəyev A. Azərbaycan epik şeirinin təşəkkül dövrü. Bakı, Elm və təhsil, 2016.
10. Tufarqanlı Aşıq Abbas. Şeirlər. (Toplayan: Aşıq Hüseyn Sai). Təbriz, Əxtər, 1393.
11. Yaqt Bahadurqızı. Aşıq Əhmədin yaradılılığı. Bakı, Çəlioğlu, 2009.

**Газель в азербайджанской поэзии****Ханым Мирзоева**

Доктор философии по филологии. НАНА Институт фольклора. Азербайджан.  
E-mail: xanim102@mail.ru

**Резюме.** Азербайджанская ашугская поэзия сформировалась в результате длительного эволюционного процесса. Эта поэзия была связана с письменной литературой исторически и укреплялась с точки зрения темы, содержания, формы и жанра. В результате этого родства некоторые жанры из письменной литературы были включены в ашугскую литературу. Мухаммас, дивани и газель среди этих жанров привлекают больше внимания. В статье рассказывается о жанре газели, переходящем от диванной литературы к ашугской поэзии. Факторы, определяющие трудности использования жанра газели в ашугской поэзии, научно обоснованы, и эти факторы в основном связаны с тем, что единица газели - это стих, написанный на арузе. Газели об ашугской поэзии также интерпретируются с точки зрения темы и содержания и анализируются с точки зрения языка, стиля и художественных особенностей. Выявлены формы и содержательные качества, приобретенные газельскими жанрами в ашугской поэзии.

**Ключевые слова:** ашуг, жанр, газель, беят, ритм, аруз